

SÜRGÜNƏ GÖNDƏRİLƏN... VƏ SÜRGÜNDƏN QAYIDAN XOŞBƏXTLİK!

Bəraət kağızları daldan atılan daşa bənzəyir

Dövlət Elm və Texnika Sənədləri Arxivində üçünün şəxsi fondu bir yerda toplanıb. Akademik, məhsur seleksiyaçı alim Əhməd Rəcəblinin, onun həyat yoldaşı, fizika sahəsində ilk elmlər namizədi Fəhimə xanım Mehdiyəova-Rəcəblinin, qızı Nigar xanım Rəcəbli-Koretskinin! Ölkanın ictimai, siyasi, mədəni həyatında mühüm rol oynayan bu ailə üzvlərinin keçidləri şərəfli, lakin keşməkeşli, əzablı həyat yolunu əks etdirən sənədlər, yazışmalar XX əsrin əvvəllərindən başlayaraq bu günə kimi olan həyat tərzi ni özündə əks etdirir. Saralış vərəqlər, rəngi itmiş möhürlər, sovet dövrünün poçt məktubları, müxtəlif bayramların təbrikləri, müsbət xasiyyətnamələr, arayışlar, həsrət dolu kəlmələr, əsirlilikdə soyuqdan donan arzular

Azərbaycanda sovet hakimiyətinin qurulmasından sonra "təmizləmə" əməliyyatı yüzlərə bacarıqlı, istedadlı, milli ruhlu kadrları əksin-qılabçı, kulak, vətən xaini damgası ilə Sibirin, Orta Asyanın gedər-gelməz yollarına saldı. 30-cu illər, məharibədən sonrakı illər qara kabus kimi ölkəmizin üzərindən sağa-sola dolandı.

Hətta Böyük Vətən Müharibəsi cəbhələrində yaralanıb əsir düşənlər də alınlarında "xain" adını daşımaga mehkum olundular. Ta o vaxt kimi ki, "eller atası" başını yera qoydu. On il, iyirmi il əvvəllər represiya məruz qalanlar bəraət alıdalar. Sən demə, uzun illər sürgün həyatı yaşayıb min bir əziyyətə, zülümə düberən olanlar günahsız imişlər...

Bəraət kağızları isə arxadan atılan qara daşdan başqa bir şey deyilmiş...

Seleksiyaçı alim, pedaqoq, məarifçi, yazıçı Əhməd Rəcəbli də bu keşməkeşli həyat yolunu keçmiş, haqsız ittihamlara məruz qalmış ziyalılarımızdan biri olmuşdur.

Əhməd Cabbar oğlu Rəcəbli 1898-ci il sentyabrın 28-də İrəvan

şəhərində anadan olub. 1916-ci ildə İrəvan şəhərindəki Klassik Rus Gimnaziyasını gümüş medalla bitirib, Moskva Dövlət Universitetinin tibb fakultəsinə daxil olub. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin himayəsi ilə təhsilini İtaliyada davam etdirməyə göndərilib, dörd il Peruca şəhərində Ali Kral Eksperimental Aqrar institutunda təhsil alıb. 1923-ci ildə Bakıya qaydırıb, torpaq komissarlığında işləmek təklifi alıb. Ancaq Ə.Rəcəbli xahiş edib ki, onu Zaqatalaya göndərsinlər, oranın təbiəti, torpağı seleksiya ilə məşğul olmaq üçün olduqca əlverişlidir. Zaqatala mahalında aqronom kimi işləməyə başlayıb. 1930-1936-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dozent, kafedra müdürü kimi çalışıb, respublika torpaq komissarlığında dövlət müşaviri vəzifəsində fəaliyyətini davam etdirib. 1935-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı alıb. Umumit-tifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasında akademik Nikolay Vavilovun rəhbərlik etdiyi subtropik bitkilər bölməsinin üzvü seçilib. 1937-ci ildə namizədlik dissertasiyası müdafiə edib.

Elə həmin il də həbs edilib. Səbəbi? Cox qısa və sadə. Əhməd Rəcəbli iyirminci illərdə İtaliyada - ölkə xaricində təhsil alıb və əksin-qılabçı olub. Neticəsi o olub ki, Ə.Rəcəbli Maqadan şəhərində 8-illik sürgünə göndərilib. Üç il Kolimada, beş il Maqadanda SSRİ Xalq Daxili İşlər Komissarlığının yardımçı təsərrüfatında aqronom işləyib. Burada da peşəsinə sadıq qalan Ə.Rəcəbli yeni pomidor sortları yetişdirib.

1945-ci ildə cəzasını çəkib qurtaran Əhməd müəllim Bakıya qaydırıb, Azərbaycanda meyvəciliyin inkişafı sahəsində aktual mövzular üzərində işləyir. Şirvan, Naxçıvan, Quba, Xaçmaz, Qarabağ bölgələrində yeni meyvə sortları tətbiq edir, konserv sənayesi üçün meyvələr hazırlayır, "Azərbaycanda

meyvə bitkilərinin sortları" adlı monoqrafiyasını yazar, Kənd Təsərrüfatı Nazirliyinin sıfarişi ilə dərslik tərtib edir. Lakin 1950-ci ildə yenidən hebs edilir və bu dəfə Cambul şəhərinə (Qazaxistan) göndərilir, dörd ildən sonra yenidən doğma Vətənə qaydırıb, yenidən çoxillik bitkilər institutunda ömrünün sonuna-dək çalışır. 1958-ci ildə o, Azərbay-

cır. Həyat yoldaşı Fəhimə xanım da dövrünün tanınmış ziyalısı, alimi, çetin həyat sınaqlarına mərdanəliklə dözen ömür-gün yoldaşı, övladları üçün layiqli ana olmuşdur.

Fəhimə xanım Mehdiyəova - Rəcəbli 1907-ci ildə Şuşa şəhərində anadan olub. 14 yaşında ikən valideyinləri onu məhsur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin müellimlər seminariyásında təhsil almağa qoyublar. Seminariyanı başa vurduqdan sonra Zaqatalada pedaqoji texnikumda çalışır, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. Onun həyatında o dövrün məhsur simalarından olan unikal pedaqoq, bir sıra dərsliklərin müəllifi, Azərbaycan ədəbiyyatşunaslığının əsasını qoymuş və 1920-ci ildə qətlə yetirilmiş Firudunbəy Köçərlinin həyat yoldaşı Badisəba xanımın müstəsna rolu olmuşdur. Məhz gözəl pedaqoq və tərbiyəci Badisəba xanımın sayəsində Fəhimə xanım Əhməd Rəcəbli ilə tanış olur və onlar tezliklə ailə qururlar. İki qız övladalrı olur - Nigar və Xalidə. Ailenin xoşbəxt həyatı uzun sürmüür. Ə.Rəcəblinin həbsindən sonra Fəhimə xanım Bakıya gəlir, Azərbaycan Dövlət Universitetində bir müddət fizika müəllimi işləyir, az sonra Universitetdən xaric olunur, ona hətta orta məktəbdə müəllim işləmək yasaq edilir. 1946-ci ildə həyat yoldaşının sürgündən qayıtması ilə vəziyyət tam dəyişir. Əhməd Rəcəbli Mərkəzi Komitənin birinci katibi M.C. Bağırov qəbul edir, sevən həbs edildiyini bildirir və fəaliyyətini davam etdirməyi tapşırır. Elə həmin il Fəhimə xanım namizədlik dissertasiyasını müdafiə edir və fizika sahəsində ilk alim qadın olur. Onun "Monokristallar və onların temperatur rejimində asılılığı" mövzusunda elmi işi o zamanlar üçün elm və texnika sahəsində aktual, eyni zamanda vacib kəşflərdən hesab edilir. Tarix elmləri doktoru, professor Xəlil Olimirzəyevin Bakı Dövlət Universitetinin yubileyinə həsr etdiyi iri həcmli kitabda

Fəhimə xanım! Pedagoq, "ilk"lər dən olan fizika-riyaziyyat elmləri namizədi! Qayğıkeş Ana! İki fidan balası! Nigar, Xalidə! Nəvələr və nəticələr! Xoşbəxtlikdən başlayıb tələtümərlə dolu, ancaq sonu yenə də xoşbəxtliyə bağlanan ömür dostanı!

Fəhimə Rəcəblinin elmi işi universitetin müharibədən sonrakı illərdə (1946-1950) ən uğurlu nailiyyəti ki-mi qeyd olunur.

"Xalq düşməni"nin həyat yoldaşı kimi ağır yükü ciyində daşıyan Fəhimə xanım üçün hər şey çətin idi, lakin bu polad iradeli qadın bütün çətinlikləri mərdi-mərdanə özündən kənarlaşdırıb, sürgündə olan həyat yoldaşına ürək-dirək verməklə onu yaşıtmayı, eyni zamanda ailə qayğılarını təklikdə, həm də sədəqətlə ve gözəl dostlarının hesabına həll etməyi bacardı. Böyük qızı Nigar Moskva Dövlət Universitetinin kimya fakultəsinə qəbul olunsa da, atasının adına görə kənarlaşdırılmışdı. Nəhayət, atasının qayğılarından sonra universitetə bərpa olunur, Vadim Koretski ilə ailə qurur. Kiçik qızı Xalidə isə Tibb Universitetinin tələbəsi oldu. Onun taleyi də ziddiyətlərə dulu olub. O vaxtlar respublikanın daxili işlər naziri olan Ağasəlim Atakişiyevin oğlu Tofiq ilə "xalq düşməni"nin həddində zi-yadələrə -Nigar və Xalidə arasında sevgi yaranır, ancaq vəziyyət gərgin idi. Əhməd Rəcəbli Ağasəlim Atakişiyevin imzaladığı orderlə həbs edilmişdi. Elə Əhməd Rəcəbli-nin xeyir-duası ilə iki gənc öz sevilərindən qovuşurlar.

Əhməd Rəcəbli! Gözəl insan, istedadlı alim, ağır təbiəti, sebri vətən fədaisi, qeyrəti azərbaycanlı və nümunəvi ailə başçısı hətta haqsız işgəncələrə məruz qalsa da, həyat fəaliyyətini dəyişməyən polad iradəli, inamlı insan! Sözün əsil mənasında böyük herflərlə şəxsiyyət! Vefalı, sədəqətlə ömür-gün yoldaşı Fəhimə xanım! Pedagoq, "ilk"lər dən olan fizika-riyaziyyat elmləri namizədi! Qayğıkeş Ana!

Xoşbəxtlikdən başlayıb tələtümərlə dolu, ancaq sonu yenə də xoşbəxtliyə bağlanan ömür dostanı!

Müzahim İsmayılovadə
Prezident təqaüdçüsü



can Kənd Təsərrüfatı Elmlər Akademiyasının akademiki, onun bitkiçilik bölməsinin akademik katibi seçilir. Maraqlı bir məsələni də qeyd etmək yerinə duşərdi. Seleksiyaçı alim Maqadanda həbs düşərgəsində olarkən bədii yaradıcılıqla məşğul olur, ilk dəfə qürbətdə "Babək" tarixi romanını yazır. Hansısa bir mənbədən, ədəbi qaynaqlardan istifadə etmək imkanından məhrum olmaqla tarixi zaman yazmaq biolog alimin fitri istedadından xəbər verir. Məlum olduğu kimi Babək haqqında roman sonralar xalq yazıçısı Ənvər Məmmədxanlı tərəfindən qələmə alınmış, film də çəkilməşdir. Ə.Rəcəblinin romanı "Azərbaycan" jurnalında (2001-ci il, N 9) və "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "Nurlan" nəşriyyatında kitab halında nəşr edilmişdir.

Əhməd Rəcəblinin ömür yolunda ailə həyatı qırmızı xətt kimi ölüb ke-